

**ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN BAKALAVRİAT SƏVİYYƏSİNƏ QƏBUL  
İMTAHANININ JURNALİSTİKA ÜZRƏ QABİLİYYƏT İMTAHANI  
MƏRHƏLƏSİNDƏ ABİTURİYENTLƏRİN YAZACAQLARI İNŞAYA (ESSEYƏ)  
VERİLƏN TƏLƏBLƏR**

**Hörmətli abituriyentlər!**

2020/2021-ci tədris ili üçün **Jurnalistika** ixtisasına qəbul olunmaq üçün III ixtisas qrupu üzrə test imtahanı vermiş, müsabiqə şərtini ödəyən və sorğu vərəqi dolduraraq qeydiyyatdan keçmiş abituriyentlər qabiliyyət imtahanı mərhələsində təqdim olunmuş mövzulardan ixtiyari birini seçməklə inşa (esse) yazacaqlar. İnşa (esse) abituriyentin imtahan verdiyi bölməyə uyğun olaraq Azərbaycan və ya rus dilində yazılmalıdır.

İnşa (esse) abituriyentin seçmiş mövzu üzrə öz nöqteyi-nəzərini əsaslandırılmış şəkildə ifadə etdiyi müstəqil, yaradıcı yazı işidir. Abituriyentlərə ictimai-siyasi, iqtisadi, mədəni həyat sahələrinə aid, həmçinin respublikamız, görkəmli şəxsiyyətlər, təhsil, ixtisas seçimi, ətraf mühit, mənəviyyat və eləcə də bütün bəşəriyyəti düşündürən global problemlər haqqında müstəqil mühakimə yürütmək və əsaslandırmaq bacarığını nümayiş etdirməyə imkan verən sərbəst mövzular təklif olunur.

İnşanı (esseni) yazarkən abituriyent:

- səliqəli, oxunaqlı və aydın xətlə yazılmalı;
  - öz fikirlərini aydın və savadlı şəkildə ifadə etməli;
  - mövzunun mahiyyətini açmalı və dolğun əhatə etməli;
  - yazının tərkib hissələri (giriş, əsas hissə və nəticə) arasında məntiqi rabitə yaratmalı, abzaslarla fərqləndirməli və fikirlərini məntiqi ardıcılıqla ifadə etməli;
    - ictimai-siyasi problemlərə yaxşı bələd olduğunu nümayiş etdirməli;
    - ictimai-siyasi problemləri təhlil etmə, ümumiləşdirmə və məntiqi nəticə çıxarma qabiliyyətini nümayiş etdirməli;
    - fikir və düşüncələrini anlaşıqlı, məntiqli, rəhbər və aydın surətdə, ədəbi dilin normalarına, o cümlədən, qrammatika, orfoqrafiya, durğu işarələrinin işlənməsi qaydalarına uyğun olaraq ifadə etməli, öz fikir və mühakimələrini əsaslandırmaq üçün bir neçə (3 və daha çox) müvafiq sitat, iqtibas, nümunə və faktlardan (tarixi hadisə, bədii parçalar, həyat hadisələri və s.) istifadə etməlidir.
- Yazı işinin qiymətləndirilməsi zamanı inşanın məzmununu, yazı savadı və aşağıdakı meyarlar nəzərə alınır:

- İnşa yazı (esse) 2–4 səhifə (ən azı 2 səhifə və ya 420 söz) həcmində olmalıdır.
- verilmiş mövzunun başa düşülməsi, mövzu üzrə material, əsas fakt və hadisələr haqqında məlumata malik olunması;
- abituriyentin mövzuya orijinal yanaşması, öz nöqteyi-nəzərini əsaslandırılmış şəkildə ifadə etmək bacarığı, mövzunun əhatə olunma səviyyəsi, fikirlərin aydın və anlaşıqlı ifadə olunması;
  - çıxarılan nəticələrin məntiqli və əsaslandırılmış olması;
  - yazı üslubunun orijinallığı, dilin zənginliyi, obrazlılığı və səlisliyi, savadlılıq səviyyəsi;
  - yazı işinin ədəbi dilin fonetik (orfoqrafiya və durğu işarələri), qrammatik və leksik normalarına tam riayət edilməklə yazılması.

Yazı işi yuxarıdakı meyarlar nəzərə alınmaqla "məqbul" və ya "qeyri-məqbul"la

qiymətləndirilir.

“Qeyri-məqbul” qiyməti mövzunun zəif əhatə olunduğu və ya heç əhatə olunmadığı, abituriyentin mövzunu səthi bildiyini və ya heç bilmədiyini aşkara çıxaran, başqa mövzuda yazılmış, mətnin hissələri arasında məntiqi əlaqənin pozulduğu, abituriyentin özü haqqında hər hansı məlumat yazdığı və ya işarə vurduğu, 8 və daha çox dil və nitq səhvi olan yazılara verilir.

Yazı işində abituriyentlərin özləri haqqında hər hansı məlumat (ad, soyad, ata adı, baba adı, məktəb adı, müəllim adı, yaşayış yeri və s.) yazması və ya özlərini tanıtmaqla bağlı hər hansısa işarə vurması qadağandır. Belə hala yol vermiş abituriyentlərin yazı işləri “sıfır” balla qiymətləndirilir. Seçdiyi mövzudan fərqli mövzuda, həmçinin 1 səhifədən (190 sözdən) az həcmdə yazılmış inşalar da “sıfır” balla qiymətləndirilir.

**Qeyd:** İmtahanın müddəti 2 saat 30 dəqiqədir.

**Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının  
jurnalistika üzrə qabiliyyət imtahanı mərhələsində abituriyentlərə təklif  
olunacaq inşa mövzuları**

1. Müstəqilliyimiz əbədidir
2. Azərbaycanın dövlət rəmzləri
3. Mən Azərbaycan vətəndaşıyam
4. Azərbaycan mənim Vətənimdir
5. Heydər Əliyev ümummillə liderimizdir
6. Ölkəmizdə dövlət dili Azərbaycan dilidir
7. “Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini, dövlət dilini mükəmməl bilməlidir!” (H.Əliyev)
8. 1 Avqust Azərbaycan əlifbası və Azərbaycan dili günüdür
9. İnternetdən istifadə sənə nə verir?
10. Hansı sənət yaxşıdır?
11. Azərbaycanın gələcəyi haqqında düşüncələrim
12. Sevdiyim fənn
13. Necə insan olmaq istərdim?
14. Mən həkim olsa idim ...
15. Mən millət vəkili olsa idim ...
16. Dostuma məktub
17. Xalqımızın milli bayramı – Novruz
18. Azərbaycanın təbiəti
19. Əsl dost necə olmalıdır?
20. Kitab dostumuz və məsləhətçimizdir
21. Şəxsi kitabxanam
22. Təhsil uğurlu gələcəyə aparən yoldur
23. Sevdiyim qəzet (və ya jurnal)
24. Musiqi ruhumuzun qidasıdır
25. Sözü qüdrəti
26. Peşə seçiminin insan həyatında rolu
27. Həyatda necə uğur qazanmaq olar?
28. Cəmiyyət üçün faydalı insan necə olmalıdır?
29. Sevdiyim bədii əsər
30. Sevdiyim yazıçı (şair)
31. Müasir gəncliyin gündəlik qayğıları

32. Milli Qəhrəmanlarımız
33. Xoşbəxtliyi nədə görürəm?
34. Milli adət-ənənələrimiz
35. Müasir gəncliyin vəzifələri
36. Keçmişimiz, bu günümüz və gələcəyimiz
37. Azərbaycan gənci müstəqil dövlətimizin fəal qurucusu olmalıdır
38. "Bir kərə yüksələn bayraq bir daha enməz!" (M.Ə.Rəsulzadə)
39. Mübariz İbrahimov gəncliyə örnəkdir
40. Tarixdə iz qoyan şəxsiyyətlər
41. Sevdiyim tarixi şəxsiyyət
42. Müasirlərimi necə görmək istərdim?
43. Vətənə xidmətin əhəmiyyətini nədə görürəm?
44. Şəhid abidəsi önündə
45. 20 Yanvar – xalqımızın qan yaddaşı
46. "Şəhidlər xiyabanı"nı ziyarət edərkən düşündüklərim
47. Xocalı faciəsi insanlıq əleyhinə cinayətdir
48. Qarabağla bağlı bildiklərim
49. Müəllim və şagird arasında münasibətlər necə olmalıdır?
50. Sağlam bədəndə sağlam ruh olar
51. Neftimiz sərvətimizdir
52. Gənclərin cəmiyyətdə rolunu artırmaq üçün nələri təklif edərdim?
53. "Əkinçi" ilə başlanan milli mətbuatımız
54. Gələcəyimi necə görürəm?
55. Mətbuat azadlığı nədir?
56. Tariximizin şanlı səhifəsi – Azərbaycan Xalq Cümhuriyyəti
57. Ən çox izlədiyim televiziya kanalı
58. Sevdiyim jurnalist
59. Tanınmış Azərbaycan jurnalistləri
60. Şəhid jurnalistlər
61. İzlədiyim xəbər saytları
62. Oxuduğum sonuncu əsər
63. İnformasiyanın həyatımızda rolu
64. Özümdə hansı xarakter xüsusiyyətlərini tərbiyə etmək istəyirəm?
65. Həyatımızda kitabların rolu
66. Konstitusiyamız
67. Sevdiyim idman növü
68. Namus və vicdan mövzusunda düşüncələrim
69. Valideynlə övlad arasında münasibətlər necə olmalıdır?
70. İnsan həyatında biliyin rolu
71. Müasir insan necə olmalıdır?
72. Əsl vətəndaş necə olmalıdır?
73. Mərhəmətli olmaq nə deməkdir?
74. Azad insan olmaq nə deməkdir?
75. Təbiətin həyatımızda rolu
76. Faydalı insan odur ki ...
77. Əgər prezident olsa idim ...
78. Necə bir qəzet yaratmaq istərdim?
79. Müasir televiziya kanallarında ən çox sevdiyiniz proqramlar
80. Jurnalist peşəsi və sosial məsuliyyət
81. Jurnalistikanı nəyə görə "dördüncü hakimiyyət" adlandırırlar?
82. KİV və ictimai rəy
83. Müasir jurnalistikada şərəf və ləyaqətin müdafiəsi problemi

84. Şəhərimin (kəndimin) tarixi
85. Jurnalist olsam, hansı mövzularda yazacağam?
86. Əgər gənclər üçün telekanal yaratsam ...
87. Hamının oxumalı olduğu kitab
88. "Hər bir insan bütün insanlar qarşısında hamıya və hər şeyə görə məsuliyyət daşıyır." (F.M.Dostoyevski)
89. Yazacağım oçerkə kimi qəhrəman seçərdim?
90. Mənim ictimai mövqeyim
91. Zərərli vərdişlər
92. Tolerantlıq nə deməkdir?
93. Müasir məktəbin problemləri
94. Gənclər siyasəti və KİV
95. Müasir cəmiyyətin mənəviyyəti
96. KİV-də sağlam həyat tərzinin təbliği
97. Bəşəriyyətin əsas global problemləri
98. Qocalara hörmət edək, özümüz də qocalacağıq
99. Əsl ziyalı necə olmalıdır?
100. "İnsan dünyada varlı olmaq üçün yox, xoşbəxt olmaq üçün yaşayır" (F.Stendal)
101. Müasirlərim haqqında düşüncələrim
102. Uğurlu insan olmaq nə deməkdir?
103. Jurnalistin əsas keyfiyyətləri
104. Müasir dünyada jurnalistikanın rolu
105. Jurnalistin peşə etikasını necə başa düşürəm?
106. Jurnalist peşəsi məni hansı cəhətlərinə görə cəlb edir?
107. Jurnalistika mədəniyyətə necə təsir göstərir?
108. Müasir həyatımızda internetin rolu
109. İnsanlar televiziya xəbərlərinə nəyə görə baxırlar?
110. Radio və televiziya faydalı verilişlər
111. Jurnalistikada ən çox xoşladığım mövzular
112. Mətbuat azadlığını necə başa düşürəm?
113. Müasir jurnalist necə olmalıdır?
114. Sevdiyim qəhrəman
115. "Sağlığında qiymət verin insanlara..." (C.Novruz)
116. "Yurdum, yuvam, məskənimdən... Azərbaycan!" (S.Vurğun)
117. Sevimli ədəbi qəhrəmanım
118. Mənim üçrəngli bayrağım
119. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir
120. Mən Vətənimin inkişafına hansı töhfəni verməyə hazırım
121. Xarici ölkədə yaşayan yaşadıma məktubumda ölkəmiz haqqında nə yazdım?
122. Azərbaycan bütün dünya azərbaycanlılarının vətənidir
123. Azərbaycanın inkişafında neftin rolu
124. Azərbaycanın inkişafında qeyri-neft sektorunun rolu
125. Sevdiyim bayram
126. Sevdiyim bəstəkar
127. Doğma şəhərimi (kəndimi) gələcəkdə necə görmək istərdim?
128. Bakı Azərbaycanın paytaxtıdır
129. Əcnəbi turistə doğma Vətənimiz haqqında nə söyləyərdim?
130. Təbiəti qorumaq borcumuzdur

131. Azərbaycanın təbii sərvətləri
132. Ətraf mühitin qorunması sağlamlığın rəhnidir
133. Ana müqəddəs varlıqdır
134. Yaşlılara və uşaqlara qayğı göstərmək mənəvi borcumuzdur
135. Həyatın mənasını nədə görə bilərsiniz?
136. İnsan nəyə görə qanunlara riayət etməlidir?
137. "Düzlük ən yaxşı siyasətdir" ifadəsi nə deməkdir?
138. İnsan əməlləri ilə tanınır
139. Uğura aparan yol zəhmətdən keçir
140. "Kitabi-Dədə Qorqud" yurdumuzun tarixi salnaməsidir
141. Cəmiyyətin inkişafında liderlərin rolu
142. Xalqımız sülh tərəfdarıdır
143. Çiçəklənən Azərbaycan
144. Dostu qazanmaq çətin, itirmək asandır
145. Xeyirxahlıq nəcib insani keyfiyyətdir
146. Əsl insan hansı keyfiyyətlərə malik olmalıdır?
147. Azərbaycanın görməli yerləri
148. Ana dilimizi sevmək və qoruyaq
149. Azərbaycan sərkərdələri haqqında bildiklərim
150. İdmanın insan həyatı üçün əhəmiyyəti
151. Ölkəmizdə turizm
152. Təhsilin cəmiyyətin inkişafında rolu
153. Jurnalistikanın hansı sahəsi məni daha çox cəlb edir?
154. Xeyriyyəçilik gözəl ənənədir
155. "Vətən mənə oğul desə, nə dərdim, Mamır olub, qayasında bitərdim."  
(M.Araz)
156. "Vətənçin yaşayan, vətənçin ölən, Səmimi bir insan nə bəxtiyardır!"  
(M.Müşfiq)
157. "Qüvvət elmdədir, başqa cür heç kəs, Heç kəsə üstünlük eyləyə bilməz."  
(N.Gəncəvi)
158. "Könlümün sevgili məhbubu mənim, Vətənimdir, vətənimdir, vətənim..."  
(A.Səhhət)
159. "Bilikli adamlar uzağı görür, cahilin zəhməti hədərdir, hədər." (N.Gəncəvi)
160. "Hər uca rütbədən biliniz fəqət, alimin rütbəsi ucadır əlbət." (N.Gəncəvi)
161. Yaxşı bir film çəkmək üçün hansı amillər olmalıdır? Fikirlərinizi əsaslandırın.
162. Müasir texnologiya həyatı daha da rahatlaşdırıb, yoxsa həyat sadə texnologiyalarla daha yaxşı idi? Fikirlərinizi əsaslandırın.
163. İnternet vasitəsilə insanlar bir-birinə daha çox yaxınlaşıblar, yoxsa uzaqlaşmışlar? Fikirlərinizi əsaslandırın.
164. Təhsil hər bir ölkənin inkişafında ən mühüm amildir. Bu fikirlə bağlı razı olduğunuz və razı olmadığınız məqamları yazın. Fikirlərinizi əsaslandırın.
165. "Xarici dil uşaqlara bağçadan öyrədilməyə başlanılmalıdır" fikri ilə bağlı razı olduğunuz və razı olmadığınız məqamları yazın. Fikirlərinizi əsaslandırın.
166. Uşaqların hər gün kompüter ilə məşğul olmasının onlara müsbət təsirindən daha çox mənfi təsiri ola bilər. Bu fikirlə bağlı razı olduğunuz və razı olmadığınız məqamları yazın. Fikirlərinizi əsaslandırın.
167. "Televiziya verilişlərini izləmək uşaqlar üçün faydalı deyil" fikri ilə bağlı razı olduğunuz və razı olmadığınız məqamları yazın. Fikirlərinizi əsaslandırın.
168. "Üz-üzə ünsiyyət telefon, sosial şəbəkələr (Facebook, Twitter, WhatsApp və s.), məktub, elektron məktub (e-mail) və s. kimi ünsiyyət vasitələrindən daha

yaxşıdır” fikri ilə bağlı razı olduğunuz və razı olmadığınız məqamları yazın. Fikirlərinizi əsaslandırın.

169. “Müasir texnologiyalar vasitəsilə şagirdlər daha çox məlumat əldə edə bilir və daha sürətlə öyrənirlər” fikri ilə bağlı razı olduğunuz və razı olmadığınız məqamları yazın. Fikirlərinizi əsaslandırın.

170. “Televiziya, qəzet, jurnal və digər media vasitələri ictimai xadimlər və hadisələrdən daha çox sənətçilərin həyatına diqqət yetirirlər” fikri ilə bağlı razı olduğunuz və razı olmadığınız məqamları yazın. Fikirlərinizi əsaslandırın.

171. Valideynlər ən yaxşı müəllimlərdir” fikri ilə bağlı razı olduğunuz və razı olmadığınız məqamları yazın. Fikirlərinizi əsaslandırın.

172. “Kitab oxumaq kinoya baxmaqdan daha maraqlıdır” fikri ilə bağlı razı olduğunuz və razı olmadığınız məqamları yazın. Fikirlərinizi əsaslandırın.

173. Əgər siz beynəlxalq sərgiyə dövlətimizi təmsil edən bir şey göndərməli olsanız, nə seçərdiniz? Niyə? Seçiminizi izah etmək üçün konkret faktlar və dəlillər gətirin.

174. Xalqımızın hansı adətini digər xalqların da qəbul etməsini istəyərdiniz? Seçiminizi izah etmək üçün konkret faktlar və dəlillər gətirin.

175. Əgər siz yeni bir şey ixtira etsə idiniz, bu nə ilə bağlı olardı və nəyi ixtira edərdiniz? Seçiminizi izah etmək üçün konkret faktlar və dəlillər gətirin.

176. Əgər siz bir şirkətin müdiri olsa idiniz, hansı xüsusiyyətlərə malik işçiləri işə götürərdiniz? Seçiminizi izah etmək üçün konkret faktlar və dəlillər gətirin.

177. Əgər sizin tarixin müəyyən bir dövrünə qayıtmaq imkanınız olsa idi, bu hansı dövr olardı? Seçiminizi izah etmək üçün konkret faktlar və dəlillər gətirin.

178. İnsanlar fərqli metodlarla öyrənirlər: işləməklə, oxumaqla, dinləməklə və s. Öyrənmək üçün bu yollardan hansı sizin üçün ən yaxşıdır? Seçiminizi izah etmək üçün konkret faktlar və dəlillər gətirin.

179. İnsana verilən ən gözəl hədiyyə nə ola bilər? Seçiminizi izah etmək üçün konkret faktlar və dəlillər gətirin.

180. Bəzi insanlar qrup halında səyahət etməyi sevir, bəziləri isə təklikdə. Siz hansına üstünlük verirsiniz? Seçiminizi izah etmək üçün konkret faktlar və dəlillər gətirin.

181. Bəzi şagirdlər qrup halında təhsil almağı sevir, bəziləri isə fərdi. Siz hansına üstünlük verirsiniz? Seçiminizi izah etmək üçün konkret faktlar və dəlillər gətirin.

182. İnsanlar müxtəlif zamanlarda fərqli səbəblərlə musiqiyə qulaq asırlar. Bəs nəyə görə musiqi dinləmək bu qədər vacib sayılır? Fikirlərinizi dəlillərlə əsaslandırın.

183. Bəzi insanlar dost seçərkən özlərindən fərqli dost seçirlər, bəziləri isə özlərinə oxşar. Özündən fərqli və özünə oxşar dostların olmasının müsbət və mənfi cəhətlərini müqayisə edin. Bəs siz necə dostla sahib olmaq istərdiniz? Fikirlərinizi əsaslandırın.

184. Əgər sizə məktəbinizdə ciddi dəyişiklik etmək imkanı verilsə idi, bu dəyişikliklər nələrdən ibarət olardı? Fikirlərinizi əsaslandırın.

185. Bəzi insanlar inanırlar ki, həyat haqqında öyrənməyin ən yaxşı yolu ailənin, yaxud da dostların məsləhətlərinə qulaq asmaqdır. Digər insanlar isə düşünürlər ki, həyatı öyrənməyin ən yaxşı yolu şəxsi təcrübədir. Həyatı öyrənməyin bu iki fərqli yolunu müqayisə edin. Siz hansına üstünlük verərdiniz? Fikirlərinizi əsaslandırın.

186. Bütün dünyada kino çox populyardır. Kinoların niyə belə populyar olduğunu izah edin və fikirlərinizi əsaslandırın.

187. Turizm ölkələr arasında qarşılıqlı anlaşma və ünsiyyətə necə kömək edir? Fikirlərinizi əsaslandırın.

188. Yaxşı övlad olmaq üçün hansı xüsusiyyətlərə malik olmaq lazımdır? Fikirlərinizi əsaslandırın.

189. "İdman orta məktəb həyatının ayrılmaz hissəsi olmalıdır" fikri ilə bağlı razı olduğunuz və razı olmadığınız məqamları yazın. Fikirlərinizi əsaslandırın.

190. Elektron və məktəb kitabxanalarının müsbət və mənfi tərəflərini müqayisə edin. Fikirlərinizi əsaslandırın.

191. İnsanlar nə üçün işləməlidirlər? Fikirlərinizi əsaslandırın.

192. valideynlər övladlarının əvəzinə qərar verməlidirlər, yoxsa yox? Fikirlərinizi əsaslandırın.

193. Sizə görə, son 100 ilin ən vacib kəşfi hansıdır? Fikirlərinizi dəlillərlə əsaslandırın.

194. İnsanın xarakterinin formalaşmasına dostlar, yoxsa ailə daha çox təsir göstərir? Fikirlərinizi əsaslandırın.

195. Xarici, yoxsa daxili gözəlliyi üstün tutursunuz? Seçiminizi əsaslandırın.

196. "İnsanı geyiminə görə qarşılayır, ağılına görə yola salırlar" fikrini izah edin.

197. "Yaxşı dost yaman gündə tanınar" atalar sözünü necə başa düşürsünüz?

198. İşçilərin yaradıcılıq potensialı şirkətin inkişafında mühüm rol oynayır. İşçilərin yaradıcılıq qabiliyyətini artırmaq üçün şirkətlər nələr etməlidir?

199. Şəxsi avtomobillərin artması ilə yanaşı, yollarda tıxac problemləri də artır. Həm hökumət, həm də insanlar bu problemin qarşısını almaq üçün nələr edə bilərlər?

200. Bəzi inkişafda olan ölkələrdə kənd yerlərindən şəhər yerlərinə axın var. Sizcə, bu nəyə görə baş verir və bu hansı problemlərdən irəli gəlir?

201. Qabaqcıl təhsil müəssisələrindən məzun olmaq yaxşı işə girməyə zəmanət verir. Siz bu fikirlə razısınız, yoxsa yox? Cavabı əsaslandırın.

202. Müasir dövrdə bir çox ailədə valideynlərin hər ikisinin işləməsinə görə övladları ilə az vaxt keçirirlər. Bunun səbəbi nədir və bu hansı problemlərə gətirib çıxara bilər?

203. Həyatınızdakı ən cəsur an

204. Xarakterinizdə nəyi dəyişmək istərdiniz?

205. Biz uğurlu davranışlarımızdan, yoxsa etdiyimiz səhvlərdən daha çox nəticə çıxarıb öyrənirik. Seçdiyiniz fikri əsaslandırın.

206. Orta məktəbdə şagirdlərə mobil telefondan istifadə etməyə icazə verilməlidir, yoxsa yox. Seçdiyiniz fikri əsaslandırın.

207. Uşağın xarakteri valideynlərindən gördükləri davranışlar əsasında formalaşır. Siz bununla razısınız mı? Hansı amillər uşağın xarakterinə təsir edir?

208. Sağlam olmağın ən yaxşı yolu idman etməkdir. Siz bu fikirlə razısınız, yoxsa başqa təklifləriniz də var?

209. Sağlamlıq üçün piyada gəzmək olduqca faydalıdır, ancaq çox az insan piyada gəzir. Bu problemin səbəbi nədir və siz bu problemlərin aradan qalxması üçün nələri təklif edərsiniz?

210. Mediada göstərilən zorakılıq halları sanki insanları da zorakılıq etməyə təşviq edir. Bu mövzuda nə düşünürsünüz?

211. Bir çox cəmiyyətdə evsiz insanlar (yaxud da kasıbçılıq) problemi var. Siz bu problemin qarşısını almaq üçün nələr təklif edərdiniz?

212. Bəzi insanlar düşünürlər ki, ali məktəblər şəhərlərin mərkəzlərindən uzaq yerlərdə – şəhəratrafı ərazilərdə olmalıdır. Siz bu fikir haqqında nə düşünürsünüz?

213. Bəzi insanlar düşünürlər ki, pul xoşbəxt olmaq üçün vasitə deyil. Sizcə, xoşbəxt olmaq üçün nə etmək və nələrə sahib olmaq lazımdır?
214. Xəbərlər insanların həyatında mühüm rol oynayır. Ancaq xəbərlərin bir çoxu mənfi hadisələrdən ibarətdir. Siz bunun haqqında nə düşünürsünüz?
215. Səyahətin insan həyatında əhəmiyyəti
216. İncəsənətin şəxsiyyətin formalaşmasında rolu
217. Həyatda uğur qazanmaq üçün ən çox hansı keyfiyyətlər lazımdır,
218. Xoşbəxt olmağı sabaha saxlamaq, qarşı tərəfə keçmək üçün çayın dayanmasını gözləməyə bənzər.
219. Heyvanlarla dostluğun insanlara müsbət təsiri
220. Hara gedəcəyini bilmirsənsə, getdiyin yolun önəmi yoxdur. (L. Karol)
221. Ən gözəl fürsətlər insanın özünün yaratdığı fürsətlərdir. (R. Şarma)
222. Bu gün həyatımızdakı hər bir reallıq dünən xəyal etdiyimiz arzularımızdır.
223. Minlərlə kilometrlik bir yol da çox kiçik bir addımla başlayar...
224. Bir uşaq, bir müəllim, bir kitab və bir qələm dünyanı dəyişdirə bilər. (M. Yusifzay)
225. Bircə ondan razıyam ki, özümdən narazıyam. (B. Vahabzadə)
226. Yaxşı bir başlanğıc müvəffəqiyyətin yarısı deməkdir. (A. Jid)
227. Ümid cəsarətin yarısıdır. (Onere de Balzak)
228. Xoş münasibətlərin insana təsiri
229. Təcrübə ən yaxşı müəllimdir.
230. Həyatda hər zaman qəhrəmanlıq göstərmək üçün fürsət var.
231. Adət-ənənələrə sadıq olmalıyıqmı?
232. Cəmiyyət hər zaman layiqli insanlara dəyər verirmi?
233. Bir insan cəmiyyəti dəyişə bilərmi?
234. İnsanın cəmiyyətdəki nüfuzu dedikdə nə başa düşürsünüz?
235. İnsan nə zaman şəxsiyyətə çevrilir?
236. “ Hər kəs kimi olmaq” fikri ilə razısınızmi?
237. Fəaliyyət biliyə gedən yeganə yoldur. (B.Şou)
238. Nəsillər arasındakı mənəvi bağlılıq nəyə əsaslanır?

**Темы сочинений, предлагаемые абитуриентам на этапе экзамена по выявлению особых способностей по журналистике вступительного экзамена на степень бакалавриата высших учебных заведений**

1. Наша независимость вечна
2. Государственные символы Азербайджана
3. Я гражданин Азербайджана
4. Азербайджан – моя Родина
5. Гейдар Алиев – наш общенациональный лидер
6. Азербайджанский язык – государственный язык нашей страны
7. «Каждый гражданин Азербайджана, каждый азербайджанец должен знать в совершенстве свой родной язык, язык своего государства» (Г.Алиев)
8. 1 августа – день Азербайджанского алфавита и Азербайджанского языка
9. Что дает тебе использование интернета?
10. Какая профессия лучше?
11. Мои размышления о будущем Азербайджана



12. Мой любимый предмет
13. Каким человеком я хотел бы стать?
14. Если бы я был врачом ...
15. Если бы я был депутатом ...
16. Письмо другу
17. Новруз – национальный праздник нашего народа
18. Природа Азербайджана
19. Каким должен быть настоящий друг?
20. Книга – наш друг и советчик
21. Моя личная библиотека
22. Образование – дорога, ведущая к успешному будущему
23. Моя любимая газета (журнал)
24. Музыка – наша духовная пища
25. Сила слова
26. Роль выбора профессии в жизни человека
27. Как можно добиться успеха в жизни?
28. Каким должен быть человек, полезный для общества?
29. Моё любимое художественное произведение
30. Мой любимый писатель (поэт)
31. Повседневные заботы современной молодёжи
32. Наши национальные герои
33. В чём я вижу счастье?
34. Наши национальные обычаи и традиции
35. Обязанности современной молодёжи
36. Наше прошлое, настоящее и будущее
37. Азербайджанская молодёжь – активный строитель нашего независимого государства
38. «Однажды поднятый флаг никогда не опустится!» (М.Э.Расулзаде)
39. Мубариз Ибрагимов – пример для молодёжи
40. Личности, оставившие след в истории
41. Моя любимая историческая личность
42. Какими бы я хотел видеть своих современников?
43. В чём я вижу значение служения Родине?
44. Перед памятником шехиду
45. 20 января – дата, вписанная кровью в память нашего народа
46. О чём я размышляю, посещая Аллею шехидов
47. Трагедия Ходжалы – преступление против человечества
48. Что я знаю о Карабахе?
49. Какими должны быть отношения между учителем и учениками?
50. В здоровом теле – здоровый дух
51. Нефть – наше богатство
52. Что бы я предложил для повышения роли молодёжи в обществе?
53. Наша национальная печать, берущая начало с газеты «Экинчи»
54. Как я вижу своё будущее?
55. Что такое свобода печати?
56. Славная страница нашей истории: Азербайджанская Демократическая Республика
57. Мой самый любимый телевизионный канал
58. Мой любимый журналист
59. Известные азербайджанские журналисты
60. Журналисты – шехиды
61. Интересующие меня сайты новостей
62. Последнее прочитанное мною произведение

63. Роль информации в нашей жизни
64. Какие черты характера я хочу в себе воспитать?
65. Какова роль книг в нашей жизни?
66. Наша Конституция
67. Мой любимый вид спорта
68. Мои размышления о чести и совести
69. Отношения между родителями и детьми
70. Роль знаний в жизни человека
71. Каким должен быть современный человек?
72. Каким должен быть настоящий гражданин?
73. Что значит быть милосердным?
74. Что значит быть свободным человеком?
75. Какую роль играет природа в нашей жизни?
76. Полезный человек – это ...
77. Если бы я был президентом ...
78. Какую газету, хотел бы создать я
79. Ваши самые любимые передачи на современных телевизионных каналах
80. Профессия журналиста и социальная ответственность
81. Почему журналистику называют «четвёртой властью»?
82. СМИ и общественное мнение
83. Проблема защиты чести и достоинства в современной журналистике
84. История моего города (деревни)
85. На какие темы я буду писать, если стану журналистом?
86. Если бы я создал молодежный телеканал ...
87. Книга, которую должен прочитать каждый
88. «Каждый человек несет ответственность перед всеми людьми за всех людей и за все.» (Ф.М. Достоевский)
89. Кто был бы героем моего очерка?
90. Моя общественная позиция
91. Вредные привычки
92. Что означает толетарность?
93. Проблемы современной школы
94. Молодежная политика и СМИ
95. Мораль современного общества
96. Пропаганда здорового образа жизни в СМИ
97. Глобальные проблемы человечества
98. Давайте уважать пожилых, чтобы нас уважали в будущем
99. Каким должен быть настоящий интеллигентный человек?
100. «Человек живет на земле не для того, чтобы стать богатым, а для того, чтобы стать счастливым.» (Ф.Стендаль)
101. Размышления о моих современниках
102. Что значит быть успешным человеком в жизни?
103. Главные качества журналиста
104. Роль журналистики в современном мире
105. Как я понимаю профессиональную этику журналиста?
106. Чем привлекает меня профессия журналиста?
107. Как воздействует журналистика на культуру?
108. Роль интернета в нашей современной жизни
109. Зачем люди смотрят телевизионные новости?
110. Полезные программы на радио и телевидении
111. Мои самые любимые темы в журналистике
112. Как я понимаю свободу печати.

113. Каким должен быть современный журналист?
114. Мой любимый герой
115. При жизни цените людей ... (Дж.Новруз)
116. Ты — дыханье мое, ты — мой хлеб и вода ... Азербайджан!  
(С.Вургун)
117. Мой любимый литературный герой
118. Мой трёхцветный флаг
119. Карабах – неотъемлемая часть Азербайджана.
120. Какой вклад я готов внести в развитие своей Родины?
121. Что бы я написал о нашей стране в письме моему сверстнику, живущему за границей
122. Азербайджан – Родина азербайджанцев всего мира
123. Роль нефти в развитии Азербайджана
124. Роль ненефтяного сектора в развитии Азербайджана
125. Мой любимый праздник
126. Мой любимый композитор
127. Каким бы мне хотелось видеть родной город (деревню) в будущем?
128. Баку – столица Азербайджана
129. Что бы я рассказал иностранному туристу о своей Родине?
130. Защита природы – наш долг
131. Природные богатства Азербайджана
132. Охрана окружающей среды – залог здоровья
133. Мать – священная ценность
134. Забота о пожилых и детях – наш моральный долг
135. В чем я вижу смысл жизни?
136. Почему человек должен подчиняться законам?
137. Что означает выражение «Честность – самая лучшая политика»?
138. Человек познается по поступкам
139. Путь к успеху проходит через труд
140. «Китаби Деде Коркуд» – историческая летопись нашей Родины
141. Роль лидеров в развитии общества
142. Наш народ – сторонник мира
143. Цветущий Азербайджан
144. Друга легко потерять, но трудно приобрести
145. Благородство – высокое человеческое качество
146. Какими качествами должен обладать настоящий человек?
147. Достопримечательности Азербайджана
148. Будем любить и беречь наш родной язык
149. Что я знаю о полководцах Азербайджана
150. Важность спорта в жизни человека
151. Туризм в нашей стране
152. Роль образования в развитии общества
153. Какая сфера журналистики привлекает меня больше?
154. Благотворительность – хорошая традиция
155. «Коль Родина сыном меня назовет, И на скалах ее быть травинкою рад.» (М.Араз)
156. «Счастлив тот, кто живет ради Родины и умирает за нее. Как счастлив искренний человек» (М.Мушви́г)
157. «Сила в науке: по–другому ни один человек не сможет превзойти другого.» (Н.Гянджеви)
158. «Родина – любовь всей моей жизни.» (А.Саххат)
159. «Ученые являются дальновидными, чего нельзя сказать о невеждах.» ( Н.Гянджеви)

160. «Ученый чин – выше любых рангов.» ( Н.Гянджеви)

161. Каким требованиям должен соответствовать хороший фильм? Обоснуйте свои мысли.

162. Современные технологии сделали нашу жизнь комфортней или со старыми технологиями жизнь лучше была? Обоснуйте свои мысли.

163. С помощью интернета люди сблизились друг с другом, а может, наоборот, отдалились? Обоснуйте свои мысли.

164. Образование является важным фактором в развитии страны. С какими положениями этого утверждения Вы согласны, а с какими - нет? Обоснуйте свои мысли.

165. Обучение детей иностранному языку необходимо начинать с дошкольного возраста. С какими положениями этого утверждения Вы согласны, а с какими - нет? Обоснуйте свои мысли.

166. Ежедневное использование компьютера может оказать на детей больше отрицательное влияние, чем положительное. С какими положениями этого утверждения Вы согласны, а с какими - нет? Обоснуйте свои мысли.

167. «Детям не полезно смотреть телевизионные передачи». С какими положениями этого утверждения Вы согласны, а с какими - нет? Обоснуйте свои мысли.

168. «Личное общение лучше общения по телефону, в социальных сетях (facebook, twitter, WhatsApp и т.д.), по почте, электронной почте (e-mail) и других средств». С какими положениями этого утверждения Вы согласны, а с какими - нет? Обоснуйте свои мысли.

169. «С помощью современных технологий, ученики имеют возможность получить больше информации и познают намного быстрее.» С какими положениями этого утверждения Вы согласны, а с какими - нет? Обоснуйте свои мысли.

170. «Телевидение, газеты, журналы и другие средства массовой информации уделяют большее внимание жизни знаменитостей из сферы искусства, чем общественным деятелям и событиям». С какими положениями этого утверждения Вы согласны, а с какими - нет? Обоснуйте свои мысли.

171. «Родители - лучшие учителя». С какими положениями этого утверждения Вы согласны, а с какими - нет? Обоснуйте свои мысли.

172. «Чтение интереснее просмотра фильма». С какими положениями этого утверждения Вы согласны, а с какими - нет? Обоснуйте свои мысли.

173. Что вы послали бы на международную выставку, представляя свою страну? Почему? Чтобы объяснить свой выбор предъявите конкретные факты и аргументы.

174. Какой обычай нашей страны вы хотели бы, чтобы был принят в других странах? Чтобы объяснить свой выбор предъявите конкретные факты и аргументы.

175. Если бы вы изобрели что-нибудь новое, с чем было бы это связано и что бы вы изобрели? Чтобы объяснить свой выбор предъявите конкретные факты и аргументы.

176. Если бы вы были руководителем предприятия, людей, обладающими какими качествами, вы хотели бы видеть своими работниками? Чтобы объяснить свой выбор предъявите конкретные факты и аргументы.

177. Если бы вам представилась возможность вернуться в прошлое, какой исторический период вы бы выбрали? Чтобы объяснить свой выбор предъявите конкретные факты и аргументы.

178. Люди познают мир разными методами: кто-то читая, кто-то слушая, а кто-то что-то делая. Какой путь познания с вашей точки зрения самый лучший? Чтобы объяснить свой выбор предъявите конкретные факты и аргументы.

179. «Какой подарок может быть самым лучшим для человека?». Чтобы объяснить свой выбор предъявите конкретные факты и аргументы.

180. Некоторые люди любят путешествовать с группой, а некоторые в одиночку. Какому виду отдаете предпочтение вы? Чтобы объяснить свой выбор предъявите конкретные факты и аргументы.

181. Некоторые ученики любят получать образование в группе, а некоторые индивидуально. Какому виду отдаете предпочтение вы? Чтобы объяснить свой выбор предъявите конкретные факты и аргументы.

182. Люди слушают музыку в различное время и по разным причинам. Почему слушать музыку считается таким важным? Обоснуйте свое мнение фактами.

183. Выбирая друзей, некоторые отдают предпочтение похожим на себя, а другие – непохожим. Сравните положительные и отрицательные стороны наличия похожих и непохожих на себя друзей. А какого друга хотели бы иметь вы? Обоснуйте свои мысли.

184. Если бы у вас была возможность сделать серьёзные изменения в вашей школе, в чём бы заключались эти изменения? Обоснуйте свои мысли.

185. Некоторые люди верят, что лучший путь познания жизни это советы друзей или семьи. Другие же люди думают, что лучший способ познания жизни – личный опыт. Сравните два различных способа познания жизни. Какой способ предпочитаете вы? Обоснуйте свои мысли.

186. Кино очень популярно во всём мире. Объясните причины такой популярности и обоснуйте свою мысль.

187. Как помогает туризм взаимопониманию и общению между странами? Обоснуйте свою мысль

188. Какими качествами нужно обладать, чтобы стать хорошим ребёнком. Обоснуйте свою мысль.

189. "Спорт должен быть неотъемлемой частью школьной жизни." С какими положениями этого утверждения Вы согласны, а с какими - нет? Обоснуйте свои мысли.

190. Сравните положительные и отрицательные стороны электронных и школьных библиотек. Обоснуйте свою мысль.

191. Для чего люди должны работать? Обоснуйте свои мысли.

192. Должны ли родители принимать решения за детей или нет? Обоснуйте свои мысли.

193. Как вы считаете, какое открытие за последние 100 лет является самым важным? Обоснуйте свои мысли фактами.

194. Друзья или родители имеют большее влияние в формировании характера человека? Обоснуйте свои мысли.

195. Вы предпочитаете внутреннюю красоту или внешнюю? Обоснуйте

свой выбор.

196. Объясните мысль «По одежке встречают, по уму провожают.»

197. Как вы понимаете поговорку «Друг познаётся в беде»?

198. Творческий потенциал работников играет важную роль в развитии компании. Что должны предпринять компании, чтобы повысить творческую способность работников?

199. С увеличением числа собственных автомобилей, растёт и напряжённость на дорогах. Что должно предпринять правительство и люди, чтобы решить эту проблему?

200. В некоторых развивающихся странах растёт тенденция переселения из сёл в города. Как вы считаете, почему это происходит, какие проблемы способствуют этому?

201. Выпускникам престижных вузов гарантирована хорошая работа. Согласны ли Вы с этим мнением или нет? Обоснуйте свой ответ.

202. В настоящее время, во многих семьях, где работают оба родителя, мало времени отводится детям. С чем это связано и к каким проблемам это может привести?

203. Самый смелый поступок в вашей жизни.

204. Что бы вы хотели изменить в своём характере?

205. Мы учимся на своих ошибках или наши успехи нас чему-то учат. Обоснуйте своё мнение.

206. Использование мобильных телефонов в средней школе должно быть разрешено или запрещено. Обоснуйте своё мнение.

207. Формирование характера ребёнка связано с поведением родителей. Вы согласны с этим? Какие факторы воздействуют на характер ребёнка?

208. Занятия спортом - лучший путь к здоровью. Согласны ли Вы с этим мнением и есть ли у Вас другие предложения?

209. Прогулки очень полезны для здоровья, но люди мало гуляют. В чём причина этой проблемы и что вы можете предложить, чтобы предотвратить это.

210. Факты насилия, освещённые в средствах массовой информации, будто подталкивают людей на преступление. Что вы думаете об этом?

211. В обществе имеется проблема бездомных людей (или проблема нищеты). Что бы вы предложили, чтобы решить эту проблему?

212. Некоторые считают, что вузы должны находиться за городом. Что вы думаете об этом?

213. Некоторые считают, что деньги не являются средством, которое может сделать человека счастливым. Как вы считаете, что нужно иметь и что нужно предпринять, чтобы быть счастливым?

214. Информация в жизни людей играет важную роль, но большая часть информации связана с отрицательными событиями. Что вы думаете об этом?

215. Роль путешествия в жизни человека.

216. Роль искусства в формировании личности.

217. Каким качеством характера нужно обладать, чтобы добиться успеха в жизни?

218. Оставить счастье на завтра то же, что и ждать остановки реки, чтобы перейти в другую сторону.
219. Положительное влияние общения с животными на человека.
220. Дорога не имеет смысла, если не знаешь, куда держишь путь (Л. Карол)
221. Лучшие возможности человек создаёт для себя сам (Р. Шарма)
222. Сегодняшняя наша реальность – вчерашние наши мечты
223. Даже самый долгий путь начинается с мелких шагов...
224. Один ребёнок, один учитель, одна книга и одна ручка могут изменить весь мир (М. Юсифзай)
225. Лишь тем я доволен, что недоволен собой (Б. Вагабзаде)
226. Хорошее начало – половина успеха (А. Джид)
227. Надежда – половина смелости (О. де Бальзак)
228. Влияние приятных отношений на человека.
229. Опыт – самый лучший учитель.
230. В жизни всегда есть место подвигу.
231. Надо ли хранить верность традициям?
232. Всегда ли общество ценит достойных людей?
233. Может ли один человек изменить общество?
234. Что такое репутация человека в обществе?
235. Когда человек становится личностью?
236. Хорош или плох жизненный принцип «быть как все»?
237. «Деятельность – единственный путь к знанию.» (Б. Шоу)
238. На чём основывается духовная связь между предками и потомством?